

Azərbaycan Respublikasının Auditorlar Palatası



**2019-cu il üzrə auditorların
ixtisasartırma kursunun**

TƏDRİS PROQRAMI

**(Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2019-cu il 24 iyul tarixli
312/3 nömrəli qərarı ilə təsdiq edilmişdir).**

Proqramı tərtib etdi:

Kadr hazırlığı şöbəsinin müdiri – Elmira Behbudova

Rəyçilər:

Aparatının rəhbəri – Qəşəm Bayramov

Maliyyə və təşkilati-texniki təminat idarəsinin rəisi – Vəli Rəhimov

Kursun davamiyyət müddəti - 40 saat

BAKI – 2019

MÜNDƏRİCAT

GİRİŞ.....	3
Mövzu 1: Beynəlxalq Audit Standartları və Peşəkar Mühasiblərin Etika Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər.....	4
Mövzu 2: Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına edilmiş əlavə və dəyişikliklər.....	4
Mövzu 3: Vergi Məcəlləsində 2017-2018-ci illərdə edilmiş son dəyişikliklər.....	4
Mövzu 4: Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın ləqəlləşdirilməsinə və terrorçuluğun maliyyələşdirilməsinə və kölgə iqtisadiyyatına qarşı mübarizədə auditorların vəzifə və öhdəlikləri.....	4
İstifadə olunmuş ədəbiyyat və materiallar.....	5-6

GİRİŞ

Ölkədə auditorların bilik və peşəkarlıq səviyyəsinin artırılması və beynəlxalq standartlara uyğunlaşdırılması, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun, “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnamənin, Beynəlxalq Audit Standartlarının, Peşəkar Mühasiblərin Etika Məcəlləsinin, Azərbaycan Respublikasında Auditor Xidmətinin İnkişaf Konsepsiyası (2012-2020-ci illər) V “Auditor kadrlarının hazırlanması və yenidən hazırlanması” bölməsinin və Auditorlar Palatasının 2019-cu il iş planınının 4.1-ci “2019-cu il üzrə auditorların ixtisasartırma kurslarınınin tədris proqramınınin və qrafikinin layihəsinin hazırlanması” bəndinin icrası ilə əlaqədar Kadr hazırlığı şöbəsi tərəfindən “2019-cu il üzrə auditorların ixtisasartırma kursununin tədris proqramı və qrafiki” hazırlanmışdır.

“2019-cu il üzrə auditorların ixtisasartırma kursununin tədris proqramı”nın strukturu proqrama bilavasitə aid olan mövzuların qarşılıqlı əlaqəsi nəzərə alınmaqla məntiqi ardıcılıqla qurulmuşdur. Tərtib edilmiş proqramda praktiki məşğələlər daxil olmaqla 40 saat ayrılması nəzərdə tutulmuş, buna müvafiq olaraq mövzular və onlara ayrılan saatlar müəyyən edilmişdir. Tədris və davamlı peşə təhsili sahəsində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla yeni hazırlanmış tədris proqramı auditorların ixtisaslarının daha da artırılmasına köməklik göstərəcəkdir.

**2019-cu il üzrə auditorların
İxtisasartırma kursunun
tədris proqramı**

Tədris müddəti: 40 saat

Mühazirə: 20 saat

Seminar: 20 saat

Mövzu 1: Beynəlxalq Audit Standartları və Peşəkar Mühasiblərin Etika Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər

- (230) - Auditin sənədləşdirilməsi
- (240) - Maliyyə hesabatlarının auditi zamanı dələduzluqla bağlı auditorun məsuliyyəti
- (300) - Maliyyə hesabatlarının auditinin planlaşdırılması
- (315) - Müəssisə və onun mühitinin öyrənilməsi əsasında əhəmiyyətli təhriflər riskinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi
- (500) – “Audit sübutları”
- (560) - Sonrakı hadisələr
- (700) - Maliyyə hesabatları haqqında rəyin formalaşdırılması və hesabat verilməsi
- (701) – Müstəqil auditor hesabatında əsas audit məsələləri haqqında məlumat vermə
- (705) – Müstəqil auditorun hesabatında fərqli rəylər
- (706) – Müstəqil auditorun hesabatında izahedici paraqraflar və digər məsələlər paraqrafları

Mövzu 2: Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına edilmiş əlavə və dəyişikliklər

- “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu
- MHBS fundamental əsasları
- MHBS 9 - “Maliyyə alətləri”
- MHBS 10 - “Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları”
- MHBS 13 - “Ədalətli dəyərin ölçülməsi”
- MHBS 15 – “Müştərilərlə müqavilələr üzrə gəlirlər”
- MHBS 16 – “İcarələr”
- MHBS 17 – “Sığorta müqavilələri”

Mövzu3: Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş son dəyişikliklər

- Vergi Məcəlləsində 2017-2018-ci illərdə edilmiş son dəyişikliklər

Mövzu 4: Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə və kölgə iqtisadiyyatına qarşı mübarizədə auditorların vəzifə və öhdəlikləri

- Auditorların PL/TM-ə dair Qanununvericilikdən irəli gələn vəzifələri
- Auditorların nəzərə almalı və izləməsi zəruri olan amillər və əməliyyatlar
- PL/TM-ə qarşı mübarizəyə dair Auditorlar Palatasında 2017-2018-ci illərdə işlənib hazırlanmış Metodik göstəriş və tövsiyələr
- Auditorun Şəxsi Kabineti sisteminin tətbiqi istiqamətləri
- Kölgə iqtisadiyyatına qarşı mübarizədə auditin rolu və əhəmiyyəti

**2019-cu il üzrə auditorların ixtisasartırma
kursunun tədris proqramı**

Proqramın tədris müddəti: 40 saat

Sıra №-si	Mövzuların adı	Cəmi		
			Müh.	Sem.
1.	Beynəlxalq Audit Standartları və Peşəkar Mühasiblərin Etika Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər	15	7	8
2.	Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına edilmiş əlavə və dəyişiklikləri	10	5	5
3.	Vergi Məcəlləsində 2017-2018-ci illərdə edilmiş son dəyişikliklər	6	3	3
4.	Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə və kölgə iqtisadiyyatına qarşı mübarizədə auditorların vəzifə və öhdəlikləri	9	5	4
	ÜMUMİ	40	20	20

İstifadə olunmuş ədəbiyyat və materiallar:

1. Keyfiyyət nəzarət, audit, təhlil, digər təsdiqləmə və əlaqəli xidmətlər üzrə Beynəlxalq Standartlar toplusu 2016-2017-ci illər
2. Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 300/3 nömrəli 18 may 2018-ci il "PL/TM-ə qarşı mübarizə sahəsində yoxlamalara cəlb edilən mütəxəssislər üçün təlimlərin keçirilməsi" barədə qərarı
3. Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 306/2 nömrəli 11 dekabr 2018-ci il "İdxal-ixrac əməliyyatlarının auditi üzrə metodik vəsait" barədə qərarı
4. Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 309/2 nömrəli 18 mart 2019-cu il Müflisləşmə mərhələsində olan təsərrüfat subyektlərinin auditi üzrə metodik göstərişin hazırlanması barədə qərarı
5. Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 310/5 nömrəli 3 may 2019-cu il Dələduzluq risklərinin qiymətləndirilməsi üzrə metodik vəsaitin hazırlanması barədə qərarı
6. Azərbaycan Respublikasının Vergi Məcəlləsi
7. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu
8. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı"nda Azərbaycan Respublikasının Auditorlar Palatasına icrasının təmin edilməsi tövsiyə olunan işlərin həyata keçirilməsinə dair Tədbirlər Planı

9. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət sisteminin qurulmasına və tətbiqinə dair Metodik Göstəriş";
10. Cinayət yolu əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə təlim strategiyası və tədris Proqramı;
11. Auditorlar Palatası Şurasının 2017-ci il 25 avqust tarixli 289/3 nömrəli qərarı Auditorların "Öz müştərini tanı" və müştəri qəbulu siyasətinin formalaşdırılmasına dair Metodik Göstəriş";
12. "Auditorlara sifarişçi və benefisiar mülkiyyətçilərin eyniləşdirilməsi, verifikasiyasına dair metodik göstəriş";
13. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun auditorlar tərəfindən tətbiqinə dair Metodik Təvsiyələr";
14. Auditorlar Palatası sədrinin 1 avqust 2016-cı il tarixli 10 sayılı əmri "Korrupsiyaya qarşı mübarizədə auditin təşkilinə dair metodik göstəriş";
15. Auditorlar Palatası Şurasının 2010-cu il 12 oktyabr tarixli 212/6 sayılı qərarı "Cinayət Yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun auditorlar qarşısında yaratdığı öhdəliklərin yerinə yetirilməsi istiqamətində auditorların fəaliyyətlərinə Azərbaycan Respublikası Auditorlar Palatasının öz səlahiyyətləri çərçivəsində nəzarətin təşkili üzrə Metodik Göstəriş",
16. Auditorlar Palatası Şurasının 2018-ci il 14 noyabr tarixli 305/5 nömrəli qərarı «Auditor təşkilatlarında PL/TM-ə qarşı mübarizə sahəsində daxili nəzarət sisteminin səmərəliliyinin müəyyən edilməsi üzrə metodik vəsait».